

ƏLİ MURADOV-BÖYÜK EHTİRAMA LAYİQ İNSAN

Hüsün ve Cəlal sahibi Allah-Teala
hər bir insanın taleyini doğuluşundan
müyyənəldirir ve qismət payını Öz
kəraməti ilə bölüşür. Bu gün Əli
muellim kimini sənet və zəka sahibinin
həyat yoluna, sənet fəaliyyətinə və in-
sani keyfiyyətlərinə nəzər salıddıq,
tam eminliklə demək olar ki, Allah-
Teala onu seçilmişlərdən etmiş və ilah-
i vergisi ilə şəxsləndirmişdir. Necessi-
ki, müqəddəs kitabımız Qurani-Kərimd-
de bu barədə buyurulur: "...Şübhəsiz
ki, lütf Allahın elindəndir, onu istədiyi-
ne bəxş edər. Allah çox böyük kərem
sahibidir!" (Əl-Hedid surəsi, ayə 29).

Azərbaycanın gücü təkəcə onu maddi sərvətində deyil. Bu güc eyni zamanda misilsiz şəxsiyyətlər qalereyasındadır. Həm tarixən, həm də müasir dövrümüzde belə misilsiz, işıqlı adamlar ister elm və medəniyyət, ister sənaye və istehsalat, isterse de siyaset sayesində Vətən və Millətə leyaqətle xidmət etmiş, ölkənin şərəfini namusla qormuş, bayraqını uca tutmuşlar. Onlar millətin formalaşmasında və inkişafında mənəvi enerjiya daşıyıcılardır. Fəxr və qürur mənbəyidirlər. Bu işıqlı adamların, əslində, gecəsi-gündüzi olmur. Bəzən kənardan baxana ele biler ki, belə adamın zəhməti nədi ki, onu hər kas cəka bilar.

Əli müəllimlə tanışlığım ailə qurduqdan sonra baş tutdu. Neticə mənim zənnimi, təsəvvürlərimi qat-qat üstəldi, gözəl təessüratlar yaradı. Əli müəllim haqqında qələmə alıdığam bu sənədlər üreyimin dərinliyində yer almış xoşməramlı, ülvî hisslerin təzahürü, əsil şəxsiyyətə olan hörmet və ehtiramin sözlə ifadesidir. Əli müəllim haqqında saatlarla danışsam belə, yene də deyilməmiş sözlərim, bitməmiş fikirlərim qalmış olar. Bu da ondan irəli gəlir ki, onun haqqında yalnız bir fərd kimi fikir söyləmək mümkün deyil. Əli müəllim əsl ziyanlı, müsəlmən şərqiñin müdrikiyini özündə cəmləşdirən, təvazökar, səmimi insan, pəsəkər müsiciyidir.

Azərbaycan Respublikasının Əməkdar artisti Əlibayram Əli oğlu Muradov 22 mart 1938-ci ilde Naxçıvan MR Babək rayonunun Alagöz Mezrə kəndində anadan olmuşdur. Bir çox şəxsiyyətlər kimli Əli müəlliminin və ömrü yolu şərflə və nəcib bir ailədən başlayır. Bu isə onun kamilliyyinə, qədirbələnliliyinə və yüksək mədəniyyətinə dəlalət edən cəhətlərdən sayılmalıdır.

Son derece səmimi, geniş ürekli, dərin təfəkkürlü, yüksək intellektli, humanist insan kimi tanıdığım Əli müəllimde Azərbaycanın köhnə kişilərinə xas olan bir ürek genişliyi, mərdanlılık, qürur, səmimiyyət ve doğmaliq, ədəb-erkan, səliqə-səhman, yüksək davranış ve ünsiyyət mədəniyyəti cəmləşmişdir. Her zaman derin məzmunlu, aydın fikirlə, duzlu-məzəli və exlaqi söhbətləri ilə hamını sanki ovsunlayan Əli müəllim bir ağsaqqallıq, müdriklik və yüksək ziyalılıq keyfiyyəti də var. Və deməliyim ki, bu üstüñ keyfiyyətlər yaşın çoxluğu ilə bağlı deyil, onun daxili təbiətindən, soykökündən gelir. Görünür, Əli müəllimdəki yüksək ziyalılıq və müdriklik temsil etdiyi nəsil şəcəresinin əsizlədiliyindən, bəyzadəli-



yindən ireli gelir. Atalarımız əbəs yerə deməyib ki, "ot kökü üstə biter". Əlli müəllim yerlipərəstliyi ilə deyil, azərbaycanlılığı ilə faxr edirdi. Qeynunda dünyaya gediyi, sinesində ayaq tutduğu, yüyürdüyү torpağı müqəddəs savır, candan sevirdi.

Öli müellimi hündürboylu, cüsseli, enlikürekli idi. Qarayanzıdı, bir qeder de hebeşi görünürdü. İsti, qynar başıxlarında dünya mənalasıır, gözzelləşirdi. Qırurlu duruşu, şüx yerişi ile yadda qalandı. Müdrikiyə məxsus nuranılıyi, sade və somimiliyiə nə unudulur, nə da yaddan çıxır. Geyimine-keçimine fikir verən deyildi, sədə, təmiz geyinirdi.

Her bir insana olduqca həssas, mehriban və xeyirxah münasibət, hər bir hadisəyə milli mənafə müstəvisində qiymət vermək Əli müəllimin gündəlik işlərində və hayat terzində özünü göstəren temel prinsip və normalar idi. O, olduqca təmənnasız insan, vaxşıların vaxşısı idi.

Zənnimcə, Əli müəllimi yaxından tanıyan hər bir adam etiraf etməyə bilməz ki, o, öz davranışında, insan-

lara münasibetinde, ünsiyetinde, büttövlükde gündelik hayat törzinde sözün geniş mənasında klassik Şərq silsilizasiyاسını ve deyərlərini çağdaş Qərb mədəniyyəti ilə çox üzvi şəkildə birleşdirən böyük şəxsiyyətdir. Əlbətə, burada səhbət tekçə zahiri davranış törzindən getmir, yüksək ziyanlılıq, həqiqi ziyanlılıq mədəniyyəti Əlli mülliətli təbiətən xas olan Allah vergisidir desəm, mənca, həqiqəti etiraf etmiş olaram. Onu yaxından tanıyanlar yaxşı bilsirlər ki, bu böyük şəxsiyyət Azərbaycan musiqisindən nə dərəcədə bələddir, o dərəcədə da Qərb musiqisində bələddir. Bu bələdlik həm de peşəkar səviyyədədir.

Böyük sövqle çalıştığı ve heç vaxt ayrılmadığı Azərbaycan Dövlət Filarmoniyasında Əli müslüm telesiblədən başlayan yolu o qəder şərəf, ağıl və zəhmətli keçmişdir. Onun Filarmoniyada solist işləmeye başladığı dövrde Filarmoniyanın Niyazi kimi nəhengləri var idi. Əli müslüm istedadı, emkəsveriliyi, böyük daxili mədəniyyəti ilə bir müddədən sonra hemin nəhoglərin arasında seçilməyə başlamışdı, nəhayət Filarmoniyanın cavan ağsaqqalına, sonralar ise simvoluna çevrilmişdi. Zərrə qəder də şübhə etmirem ki, klassik musiqimizin mahir bilicisi olmaqla yanası, Qərkusicinin on adıncı üzvləri

saatlarlaifa edən, xalqımızın zəngin müsiqi dünyasına bütün varlığı ile bağlı olan, sırı-sehirlə Müğan sənetimizi dərinləndiribildi. İndi onsz Filarmoniyani təsəvvür etmək mümkün çox çətindir.

Əli müəllim incəsənətdə Fərhad kimi külüng vuran, bununla da özünəməxsus yol açan nadir musiqiçilərdəndir. O, mənəvi saflığın, milli qurun, mill-mənəvi dəyərlərinin, xeyirxalığın, alicənablılığın, nehayat mədəniyyət bayraqdarı olmuşdur. Əli müəllim musiqinin incəliklərinə, dərinliklərinə yaxından bəled olan bir musiqiçi olmuşdur. O, heç vaxt şöhrətpərest olmayıb o, həmişə sadəliyi, təvazökarlığı, xeyirxalığı, nəcibliyi, ləyaqəti, hörməti, sədaqəti ilə seçilmişdi.

Əli müəllim doğma Azerbaycanımızı hər yanda istər daxildə, istərsə də xaricdə yüksək leyaqətlə təmsil edən, ali mərifət sahibi olan, hełə çoxlarının derindən tanımadığı nadir şəxsiyyətdir, adı ölçüsü kəsisi olan bir insan bedənində minlərlə qiymətli insani keyfiyyətləri birləşdirən nürlü şəxsiyyətdir. Əli müəllim rast gediyi, ona müraciət edən, el uzadan bütün insanlara xoş münasibət bəsləyən mərhəmətli, ülfətli, üreyi-qəlbini-kükürtən uzaq olan əsl vətanadı olmusdur.

Əli müəllimin hər dəfə məhərətlə ifa etdiyi ariyalar, xalq və bəstəkar mahnuları sənətkarə ruh verən və böyük uğurun göstəricisi sayılan tamaşaçı alıqları götürirdi. Respublikamızdan kəndərə qastrol sefərləri zaman dilimizi bilməyən, musiqimizi bir dəfə də olsun eşitməyən siravi tamaşaçılarından tutmuş musiqi mütəxəssisi rəzinədək onun ifasında səslənən hər əseri hərəkətə qarşılıqla bərabər konsertdən sonra pərdə arxasına gələrək onuna yaxından tanış olur, ifa edilən əsərlərin not və lənt yazılarını onlara göndərməvi xahiş edirdilər.

Əli müəllim çox xəsbəxt insan olub. Təkcə ona görə yox ki, o, məhir müsiqici idi həm də o səbəden ki, Əli müəllim öz əməllerinə, eqidəsinə və əxlaqına görə insanlar tərəfindən yüksək qiymətləndirilən şəxsiyyətdir. O, öz yüksək mədəniyyətinə, böyük insan pərvərliyinə, adaletliliyinə, düzgünlüyünə və başqa bəllə uca keyfiyyətlərinə görə əsl insan nəcəbatının, humanizminin gözl nümunəsindir.

Öli müellim insanları çok sevirdi. Onların xeyriñe-şerîne yaraydı. Münasibetde olduğu hər bir insanın qayğısına qalmağa can atıldı. Öli müellim, gözəl insan, eśl sənətkar, mahir ustad, təvazökər, qayğıkeş və səmimi bir insan kimi onu tanıyanların qelbində hamisə yasavacaqdır.

Bir ildir ki, yoxluğu ilə hamını
sarsıdan üzən Əli müəllimin nevəsi

ri hole də onun yolunu gözlüyor. Sevindirici haldir ki, Əli müəllimin altı nəvəsinin dördü onun yolunu davam etdirir. Rəsul Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin skripka sinifində, Leyla fortepiano sinifində oxuyur. İbrahim və babasının adını daşımaqdan şəref duyan balaca Əli, Azərbaycan Milli Konservatoriyanının tərkibində Respublikə İncəsənət Gimnaziyasında tar və kamansa siniflərində təhsil alırlar.

Ne qədər ağır olsa da etiraf etmək lazımdır ki, bizdən əvvəlki nəşillərə xas olan son dərəcə acı bir həqiqəti biz də yaşadıq: müasirlerimiz olan, bizimlə çiyin-çiyinə çalışan-vurüşan, eləbəsi üçün can qoyan, bütün dünyada örnek olala bileyəcək nadir şəxsiyyətlərimizi vaxtında, daha doğrusu sağlığında lazıminca qiymətləndirdə bilmirik.

Sonda Əli müəllimi bir neçə sözlə səciyyələndirmək istərdim. Əli müəllimi səciyyələndirə biləcək ilk söz Mədəniyyətdir. Ele istedadlar var ki, məhiyyəti etibarilə dağdırıcıdır, qeyri-humanist, qeyri-mədənidir. Onun istedadi işə humanizmə, mədəniyyətə xidmət edən, xeyirxahlıq daşıyan istedaddır. Onun mədəniyyəti zahiri ve ya populist yox, daxildən, mənim zəgindilikdən gələn mədəniyyətdir. Olduqca sadə geyimdə, hərəkətdə, davranışında olduqca səliqəli, səmimi və mədəni görünürdü. Onu kənardan müşahide edəndə monim gözlerimin öününe dünyadan heç bir təmərran ummayan tevəzükər insan gəlir. Mənim tanıdıǵım Əli müəllim həmişə dünyanın o nemətlərinin ardınca gedib ki, maddidən çox mənəvidir, bədəndən çox ruhda qida verəndir.

Sizi səciyyələndirə biləcək digər söz Nikbinlikdir. Elə insanlar olur ki, kiçik bir problemi şışirdib həm özlərinə dərd, həm də etrafdaçılarıla yük eləyirlər. O, cox az insanlardandır ki, sistənilən problemə yüksəkdən baxmağa, onu ağrısız, dedi-qodusuz, hətta zövq ala-alə həll etməyə qadır idi. Onun hər hansı vəziyyəti müdrik bir nikbinliklə təsvir və ya şərh edən zərif latifələri, obrazlı ifadələri, insanı həm düşünməyə, müdrik olmağa məcbur edirdi. Dəfələrlə şahidi olmuşsam ki, ona müraciət edən böyükündə, kiçiyində hər hansı bir problemimi həll etmək üçün nəinki vaxt tapırı, etdiyi köməyi də elə edirdi ki, adam sıxlırmır, özünü borclu sayırı...hətta ona elə gelir ki, bu elə onun isiyimis.

*Sevda MURADOVA,
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun
hövük elmi işcisi*

